

Vətəndaşların nəzərinə! BİLDİRİŞ

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda, ərazi (yerli) bölmələrində vətəndaşların qəbulu və yazılı müraciətləri ilə əlaqədar aşağıdakı qaydalara riayət edilməsi zəruridir:

Vətəndaşların qəbulu və yazılı müraciətləri ilə bağlı:
- Vətəndaşların qrup və fərdi surətdə qəbulla təxirə salınır;
- Yerlərdə səyyar qəbulun keçirilməsi təxirə salınır;
- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.
Qəbulla bağlı müvafiq məsul şəxslərin əlaqə vasitələri:

Əmlak Məsələləri Dövlət Komitəsi – İsayeva Əminə Ədalət qızı - əlaqə telefonu: 012 490 24 08 (daxili nömrə: 105), mobil (whatsapp): 050 800 50 65, elektron poçt ünvanı: office@emdk.gov.az
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – Məmmədov Elçin Əli oğlu - əlaqə telefonu: 012 510 93 33, mobil: 050 538 43 08, elektron poçt ünvanı: dedrx@emdk.gov.az
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri

Xidməti – Cabbarov Əliqulu Əmiraslan oğlu - əlaqə telefonu: (012) 533 19 56, mobil: (050) 318 88 47 elektron poçt ünvanı: kadastrxidmeti@emdk.gov.az, Səlimov Fədayi Əliabbas oğlu - mobil: 050 220 24 90, elektron poçt ünvanı: fedayilselimov@mail.ru
Torpaqların Dövlət İdarəetməsinin Təşkilatı üzrə Dövlət Agentliyi - Qafarov Eldəniz Qəzənfər oğlu - əlaqə telefonu: (012) 533 04 70, mobil: 050 331 01 10, whatsapp: (055) 531 01 10, qaynar xətt –

012 433 21 14, 012 533 19 63, elektron poçt ünvanı: torpaqagentliyi@emdk.gov.az
Hərracların Təşkilatı üzrə Auktsion Mərkəzi - Sadıxov Azər Əhliman oğlu – əlaqə telefonu: 012 566 04 13, mobil: (050) 212 67 61, whatsapp: (99450) 212 67 61, elektron poçt ünvanı: auktsion@emdk.gov.az, azersadixov@mail.ru, Rəhimov Samir Koroghlu oğlu - mobil: (050) 235 30 97 whatsapp: (99450) 235 30 97 elektron poçt ünvanı: samira-qimov1982@gmail.com

Çağrı Mərkəzi – 193

Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaş müraciətlərinin cavablandırılması üzrə məsul şəxslər barədə məlumat						
S/N	Struktur bölməsinin adı	Vəzifənin adı	Soyadı, adı, atasının adı	Poçt ünvanı	İş nömrəsi	Mobil telefon nömrəsi
1	Əmlak Məsələləri Dövlət Komitəsi	Şöbə müdiri	İsayeva Əminə Ədalət qızı	office@emdk.gov.az	012 490 24 08 daxili 105	050-800-50-65
2	Bakı ərazi şöbəsi	Şöbə müdiri	Eminov Elbrus Cüleyxan oğlu	emdk.baki@emdk.gov.az	012-567-22-56	050-335-49-47
3	Sumqayıt ərazi şöbəsi	Şöbə müdiri	Paşayev Ramin Zakir oğlu	emdk.sumqayit@emdk.gov.az	01865-4-47-97	050-277-78-99
4	Abşeron ərazi şöbəsi	Şöbə müdiri	Məmmədov İldırım Çingiz oğlu	emdk.absheron@emdk.gov.az	012-349-38-78	050-235-44-27
5	Gəncə ərazi şöbəsi	Şöbə müdiri	Qasımov Mətləb Məmmədov oğlu	emdk.gence@emdk.gov.az	02225-6-11-70	070-744-40-30
6	Şirvan ərazi şöbəsi	Şöbə müdiri	Səfərov Nazim İnşallah oğlu	emdk.shirvan@emdk.gov.az	02121-5-27-98	050-395-79-46
7	Mingəçevir ərazi şöbəsi	Şöbə müdiri	Abbasov Nicat Rəhman oğlu	emdk.mingeccevir@emdk.gov.az	02427-4-45-00	050-210-20-62
8	Lənkəran ərazi şöbəsi	Şöbə müdiri	Ələkbərov Pərviz Arif oğlu	emdk.lenkeran@emdk.gov.az	02525-5-15-13	070-255-55-54
9	Ucar ərazi şöbəsi	Şöbə müdiri	Qasımov Nizami Qasım oğlu	emdk.ucar@emdk.gov.az	02021-3-01-13	050-336-76-56
10	Bərdə ərazi şöbəsi	Şöbə müdiri	İlyasov İqbal Azad oğlu	emdk.berde@emdk.gov.az	02020-5-27-77	055-695-20-60
11	Qazax ərazi şöbəsi	Şöbə müdiri	Cəfərov Telman Abdulkərim oğlu	emdk.qazax@emdk.gov.az	02229-5-17-96	050-331-42-00
12	Xaçmaz ərazi şöbəsi	Şöbə müdiri	Cəfərov Aydın Ömər oğlu	emdk.xachmaz@emdk.gov.az	02332-5-39-72	050-221-32-55
13	Beyləqan ərazi şöbəsi	Şöbə müdiri	Qanbayev Məhəmməd Barat oğlu	emdk.beyleqan@emdk.gov.az	02122-5-16-24	050-393-15-15
14	Cəlilabad ərazi şöbəsi	Şöbə müdiri	Xurşudzadə Mircəlil Sərraf oğlu	emdk.celilabad@emdk.gov.az	02524-5-50-03	070-646-75-76
15	Şamaxı ərazi şöbəsi	Şöbə müdiri	Binnətov Rauf Qasım oğlu	emdk.shamaxi@emdk.gov.az	02026-5-10-76	050-319-93-45
16	Şəki ərazi şöbəsi	Şöbə müdiri	Paşayev Mübariz Bəşərat oğlu	emdk.sheki@emdk.gov.az	02424-4-26-10	050-265-82-15
17	Qəbələ ərazi şöbəsi	Şöbə müdiri	Məsimov Bağlı Əsəbət oğlu	emdk.qebela@emdk.gov.az	02420-5-45-56	055-719-11-13
18	Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti	Şöbə müdiri	Məmmədov Elçin Əli oğlu	dedrx@emdk.gov.az	012 510 93 33	050-538-43-08
19	1 sayılı Bakı Ərazi İdarəsi	Əmlak Xidmətləri Məkanının direktoru	Əblasonov Rəşad Rafiq oğlu	dedrx.baki@emdk.gov.az	(012) 404 07 21	
20	2 sayılı Sumqayıt Ərazi İdarəsi	Mütəxəssis	Həsənov Qərib Məmmədsadət oğlu	dedrx.2sayli@emdk.gov.az	018 652 01 71	
21	3 sayılı Gəncə Ərazi İdarəsi	Mütəxəssis	Həsənov Ümüd Məmmədağa oğlu	dedrx.3sayli@emdk.gov.az	02226 – 5 08 71	
22	4 sayılı Abşeron Ərazi İdarəsi	Mütəxəssis	Mehdiyev İsmayıl İsgəndər oğlu	dedrx.4sayli@emdk.gov.az	012 342 16 56	
23	5 sayılı Xaçmaz Ərazi İdarəsi	Mütəxəssis	Tağıyev Toğrul Tahir oğlu	dedrx.5sayli@emdk.gov.az	02322 5 00 18	
24	6 sayılı Beyləqan Ərazi İdarəsi	Mütəxəssis	Əbilov Zaur Teymur oğlu	dedrx.6sayli@emdk.gov.az	02122 5 33 67	
25	7 sayılı Bərdə Ərazi İdarəsi	Mütəxəssis	Hüseynov Ələkbər Məmməd oğlu	dedrx.7sayli@emdk.gov.az	012 585 02 24	
26	8 sayılı Cəlilabad Ərazi İdarəsi	Mütəxəssis	Əmirov Elçin Akif oğlu	dedrx.8sayli@emdk.gov.az	044 214 04 80	
27	9 sayılı Qəbələ Ərazi İdarəsi	Mütəxəssis	Ağaquliyev Oktay Ağabala oğlu	dedrx.9sayli@emdk.gov.az	02420 6 20 55	
28	10 sayılı Lənkəran Ərazi İdarəsi	Mütəxəssis	Şirinov İsmayıl Fazil oğlu	dedrx.10sayli@emdk.gov.az	02525 4 09 34	
29	11 sayılı Şəmkir Ərazi İdarəsi	Mütəxəssis	İsmayilov İlham Dilqəm oğlu	dedrx.11sayli@emdk.gov.az	012 585 24 12	
30	12 sayılı Şəki Ərazi İdarəsi	Mütəxəssis	Abdullayev Ceyhun Tehran oğlu	dedrx.12sayli@emdk.gov.az	012 585 35 21	
31	13 sayılı Şirvan Ərazi İdarəsi	Mütəxəssis	Nəsirov Amil Ağaalı oğlu	dedrx.13sayli@emdk.gov.az	012 585 45 03	
32	14 sayılı Şamaxı Ərazi İdarəsi	Mütəxəssis	Rüstəmov Vüqar Balasuvər oğlu	dedrx.14sayli@emdk.gov.az	02026 5 01 07	
33	15 sayılı Tovuz Ərazi İdarəsi	Mütəxəssis	Həsənov Ruslan Vaqif oğlu	dedrx.15sayli@emdk.gov.az	02231 5 34 47	
34	16 sayılı Ucar Ərazi İdarəsi	Mütəxəssis	Vəliyev Məhəmmədiyyə Vəli oğlu	dedrx.16sayli@emdk.gov.az	02021 3 02 74	
35	17 sayılı Yevlax Ərazi İdarəsi	Mütəxəssis	Əliyev Vüqar Valeh oğlu	dedrx.17sayli@emdk.gov.az	012 585 04 09	
36	18 sayılı Zaqatala Ərazi İdarəsi	Mütəxəssis	Şabanov Elmir Süleyman oğlu	dedrx.18sayli@emdk.gov.az	02422 4 00 63	
37	Hərracların Təşkilatı üzrə Auktsion Mərkəzi	Bələdiyyə torpaqlarının hərraclarının təşkilatının müdiri	Sadıxov Azər Əhliman oğlu	azersadixov@mail.ru	012 566 04 13	050-212-67-61
38	Hərracların Təşkilatı üzrə Auktsion Mərkəzi	Dövlət əmlakının satışı üzrə hərracların təşkilatının müdiri	Rəhimov Samir Koroghlu oğlu	samiraqimov1982@gmail.com	012 566 04 13	050-235-30-97
39	Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti	Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri	Cabbarov Əliqulu Əmiraslan oğlu	eliqulucabbarov@emdk.gov.az	(012) 533 19 56	050-318-88-47
40	"Kadastr və Yerquruluş Layihə- Tədqiqat Mərkəzi" MMC	Baş mühəndisin müavini	Səlimov Fədayi Əliabbas oğlu	fedayilselimov@mail.ru		050-220-24-90
41	Bakı Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Aslanov Əfqan Kamal oğlu	efqan.aslanov@mail.ru		050-443-73-89
42	Gəncə Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Həsənov Sevincik Dəmir oğlu	elektron poçt yoxdur		050-761-52-84
43	Xaçmaz Layihə-Tədqiqat İdarəsi	Rəis	İbadov Aydın Ramiz oğlu	raydin_i@mail.ru		050-611-69-55
44	Beyləqan Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	İsmayilov Mircəfər Əjdər oğlu	mircafer.ismayilov@gmail.com		050-897-89-89
45	Cəlilabad LTI	Rəis	Abdullayev Əfsər Muradxan oğlu	8sayli.celilabad.lti@mail.ru		050-632-23-91 055-232-23-91
46	Cəlilabad LTI	Sahə rəisi	Həbiyev Adil İgid oğlu	adilhebiyev@gmail.ru		050-344-25-07
47	Şirvan Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Əhmədov Şəmxal Hikmət oğlu	shamxal.ahmedov@mail.ru		051-936-46-99 055-675-86-18
48	Şəki Layihə-Tədqiqat İdarəsi	Rəis	Süleymanov İlkin Aydın oğlu	elektron poçt yoxdur		055-736-81-81
49	Şəki Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Kərimov Müşviq Nəzir oğlu	elektron poçt yoxdur		050-346-55-53
50	Şəki Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Əhmədov Fərid Əsildar oğlu	elektron poçt yoxdur		050-322-97-32
51	Şəki Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Rəsulov Arif Lətif oğlu	elektron poçt yoxdur		055-212-40-14
52	Ağsu Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	İsgəndərov Yaqub Əlhadi oğlu	yaqub015@gmail.com		051-417-26-26
53	Ağsu Layihə-Tədqiqat İdarəsi	mühəndis	Dürsunəliyev Fərid Azad oğlu	dursuneliyev@mail.ru		055-760-33-32
54	Tovuz Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	İbrahimli Adil Xəqani oğlu	elektron poçt yoxdur		077-307-84-86
55	Tovuz Layihə-Tədqiqat İdarəsi	mühəndis	Musayev Vüqar Tapdıq oğlu	musayevvuqar93@gmail.ru		055-546-64-56
56	Tovuz Layihə-Tədqiqat İdarəsi	mühəndis	Tağıyev Sələddin Murad oğlu	taqiyev-1961@mail.ru		050-673-96-89
57	Mingəçevir Layihə-Tədqiqat İdarəsi	Sahə rəisi	Qocamanov Yavər Qocaman oğlu	elektron poçt yoxdur		050-354-26-29
58	Mingəçevir Layihə-Tədqiqat İdarəsi	mühəndis	İbrahimov Nazim Veyis oğlu	elektron poçt yoxdur		055-212-50-23
59	İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi	Aparıcı mühəndis- proqramlaşdırıcı	İlkin Bəhmanov	ibahmanov@emdk.gov.az	012 565 41 89	050-295-49-24
60	İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi	Mühəndis-proqramlaşdırıcı	Elxan Babayev	elxanbabayev@emdk.gov.az	012 565 41 89	050-295-49-24
61	Çağrı mərkəzi sektoru	Sektor müdiri	Zərxanım Kazımova	zkazimova@emdk.gov.az		193
62	Çağrı mərkəzi sektoru	Operator	Gülnarə Hüseynli	ghuseynli@emdk.gov.az		193
63	Çağrı mərkəzi sektoru	Operator	Ülkər Həsənli	uhesenli@emdk.gov.az		193
64	Çağrı mərkəzi sektoru	Operator	İlahə Ələkbərli	ielekberli@emdk.gov.az		193
65	Çağrı mərkəzi sektoru	Operator	Mina Rzazadə	mrzazade@emdk.gov.az		193

ELANLAR

Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat Torpaq müsabiqə və hərracları aprel ayının 23-də saat 15:00-da keçiriləcəkdir. (Ərizələr 29 mart 2020-ci il - 22 aprel 2020-ci il tarixlərində qəbul edilir)

Sıra № si	Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (yerli icra hakimiyyəti, bələdiyyə)	Müsabiqə və ya hərrac	Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu	Müsabiqə və ya hərracın çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı	Sahəsi (kv.m və ya ha.), satılıq və ya icarəyə verilir	Satışda-normativ qiymət, icarədə əlavə haqqın aşığı həddi (manatla)	Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə əlavə haqqı (manatla)	Hansı məqsəd üçün satılır və ya icarəyə verilir	Uqudiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona	Torpaq üzərində hüquq təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi
1	Abşeron rayonu Saray Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Abşeron ərazi şöbəsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 Tel: (012) 349 21 83	23 aprel 2020-ci il tarixinədək	600 kv.m Satılır	540.00	3415.00	Fərdi yaşayış evi	I qrup əkin	308012002051
2	Abşeron rayonu Qobu Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Abşeron ərazi şöbəsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 Tel: (012) 349 21 83	23 aprel 2020-ci il tarixinədək	800 kv.m Satılır	720.00	1720.00	Fərdi yaşayış evi	I qrup əkin	308012015269
3	Abşeron rayonu Masazır Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Abşeron ərazi şöbəsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 Tel: (012) 349 21 83	23 aprel 2020-ci il tarixinədək	113 kv.m Satılır	101.70	977.50	Fərdi yaşayış evi	I qrup əkin	308012015247
4	Ağdaş rayonu Aşağı Zeynəddin Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00	23 aprel 2020-ci il tarixinədək	6,11 ha İcarə	47.66	245.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	903012001333
5	Ağdaş rayonu Aşağı Zeynəddin Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00	23 aprel 2020-ci il tarixinədək	8000 kv.m İcarə	6.24	32.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	903012001131
6	Ağdaş rayonu Aşağı Zeynəddin Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Mingəçevir ərazi şöbəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00	23 aprel 2020-ci il tarixinədək	1,39 ha İcarə	1.40	42.00	Kənd təsərrüfatı (heyvan-darlıq)	III qrup örtüş	903012001332
7	Ağdaş rayonu Gürcuva Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00	23 aprel 2020-ci il tarixinədək	400 kv.m Satılır	57.85	644.00	Həyotyanı	I qrup əkin	903012001070
8	Bərdə rayonu Uğurbaylı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək	7900 kv.m İcarə	7.58	80.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	610012001664

Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat Torpaq müsabiqə və hərracları aprel ayının 23-də saat 15:00-da keçiriləcəkdir. (Ərizələr 29 mart 2020-ci il - 22 aprel 2020-ci il tarixlərində qəbul edilir)

Sıra №-si	Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (yerli icra hakimiyyəti, bələdiyyə)	Müsabiqə və ya hərrac	Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu	Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı	Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir	Satışda-normativ qiymət, icarədə icarə haqqının aşağı həddi (manatla)	Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə icarə haqqı (manatla)	Hansı məqsəd üçün satılır və ya icarəyə verilir	Uqoduya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona	Torpaq üzərində hüquq təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi
9	Bərdə rayonu Uğurbəyli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	1,05 ha İcarə	10.08	107.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	610012001663
10	Bərdə rayonu Uğurbəyli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	7400 kv.m İcarə	1.12	74.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001689
11	Bərdə rayonu Uğurbəyli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	7700 kv.m İcarə	1.17	77.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001690
12	Bərdə rayonu Hacıbəyli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	2,4 ha İcarə	3.66	240.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001521
13	Bərdə rayonu Bəcirəvan Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	300 kv.m İcarə	0.05	30.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001473
14	Bərdə rayonu Mirzəcəfəri Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	3,5 ha İcarə	5.33	350.00	Kənd təsərrüfatı (heyvandarlıq)	IV qrup örtüş	610012001687
15	Bərdə rayonu Mirzəcəfəri Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	4 ha İcarə	6.09	400.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001688
16	Bərdə rayonu İkinci Nazırlı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	9700 kv.m İcarə	11.83	97.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	610012001707
17	Bərdə rayonu İkinci Nazırlı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	1,03 ha İcarə	12.56	103.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	610012001708
18	Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	11,30 ha İcarə	17.21	1130.00	Kənd təsərrüfatı (heyvandarlıq)	IV qrup örtüş	610012001711
19	Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	2,5 ha İcarə	3.81	250.00	Kənd təsərrüfatı (heyvandarlıq)	IV qrup örtüş	610012001703
20	Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	2,63 ha İcarə	32.19	263.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	610012001697
21	Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	3,58 ha İcarə	4.81	358.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	610012001696
22	Bərdə rayonu Otuzikilər Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	1 ha İcarə	1.52	100.00	Kənd təsərrüfatı (heyvandarlıq)	III qrup örtüş	610012001427
23	Törtər rayonu Böyümərov Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	1200 kv.m Satılır	240.20	1275.00	Həyatıyanı	I qrup əkin	611012000367
24	Goranboy rayonu Səfikürd Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	1,35 ha İcarə	7.29	41.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	509012001481
25	Goranboy rayonu Səfikürd Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 357 Tel: (020) 205 27 77	23 aprel 2020-ci il tarixinədək Bərdə ərazi şöbəsi	5000 kv.m İcarə	2.70	15.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	509012000505
26	Ağstafa rayonu Köçvəlli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qazax ərazi şöbəsi, Qazax rayonu, Azadlıq küçəsi 75 Tel:(022) 295 17 96	23 aprel 2020-ci il tarixinədək Qazax ərazi şöbəsi	1,16 ha İcarə	0.84	60.00	Kənd təsərrüfatı (heyvandarlıq)	Örtüş	502012000958
27	Şəmkir rayonu Yeni Həyat Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qazax ərazi şöbəsi, Qazax rayonu, Azadlıq küçəsi 75 Tel:(022) 295 17 96	23 aprel 2020-ci il tarixinədək Qazax ərazi şöbəsi	4991 kv.m İcarə	0.36	80.00	Kənd təsərrüfatı (heyvandarlıq)	Örtüş	504012004529
28	Şəmkir rayonu Yeni Həyat Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qazax ərazi şöbəsi, Qazax rayonu, Azadlıq küçəsi 75 Tel:(022) 295 17 96	23 aprel 2020-ci il tarixinədək Qazax ərazi şöbəsi	7100 kv.m İcarə	0.51	90.00	Kənd təsərrüfatı (heyvandarlıq)	Örtüş	504012004476
29	Xaçmaz rayonu Nabran Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	500 kv.m Satılır	110.98	1125,00 113,00	Həyatıyanı	I qrup əkin	302012003822
30	Xaçmaz rayonu Nabran Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	512 kv.m Satılır	113.64	1152,00 116,00	Həyatıyanı	I qrup əkin	302012003839
31	Xaçmaz rayonu Nabran Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	1000 kv.m Satılır	221.98	2250,00 225,00	Həyatıyanı	I qrup əkin	302012003830
32	Xaçmaz rayonu Nabran Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	1000 kv.m Satılır	221.98	2250,00 225,00	Həyatıyanı	I qrup əkin	302012003821
33	Qusar rayonu Qusar Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	260 kv.m Satılır	78.00	1300,00 130,00	Sahibkarlıq	II zona	301012077716
34	Qusar rayonu Qusar Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	245 kv.m Satılır	73.50	1225,00 123,00	Sahibkarlıq	II zona	301012077680
35	Qusar rayonu Xuray Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	1000 kv.m Satılır	126.65	1200,00 120,00	Həyatıyanı	I qrup əkin	301012001505
36	Qusar rayonu Xuray Bələdiyyəsi	Hərrac	ƏMDK-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, N.Nərimanov küçəsi,10 Tel: (023) 325 39 72	23 aprel 2020-ci il tarixinədək Xaçmaz ərazi şöbəsi	1000 kv.m Satılır	126.65	1200,00 120,00	Həyatıyanı	I qrup əkin	301012001503
37	İmişli rayonu Əliqulular Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel: (021) 225 16 24	23 aprel 2020-ci il tarixinədək Beyləqan ərazi şöbəsi	10 ha İcarə	122.40	1000.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	907012000549
38	İmişli rayonu Əliqulular Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel: (021) 225 16 24	23 aprel 2020-ci il tarixinədək Beyləqan ərazi şöbəsi	5,12 ha İcarə	62.66	512.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	II qrup əkin	907012000550
39	İmişli rayonu Yuxarı Qaralar Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel: (021) 225 16 24	23 aprel 2020-ci il tarixinədək Beyləqan ərazi şöbəsi	20 ha İcarə	23.40	1240.00	Kənd təsərrüfatı (heyvandarlıq)	IV qrup örtüş	907012000554
40	Beyləqan rayonu Beyləqan Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel: (021) 225 16 24	23 aprel 2020-ci il tarixinədək Beyləqan ərazi şöbəsi	15,26 ha İcarə	34.79	1526.00	Kənd təsərrüfatı (heyvandarlıq)	IV qrup örtüş	607012001114
41	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	600 kv.m Satılır	300.00	1320.00	Fərdi yaşayış evi	IV zona	404012004956
42	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	6 kv.m Satılır	8.70	87.72	Sahibkarlıq	I zona	404012005391
43	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	9 kv.m Satılır	13.05	131.58	Sahibkarlıq	I zona	404012005393
44	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	600 kv.m Satılır	300.00	1332.00	Fərdi yaşayış evi	IV zona	404012005410
45	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	600 kv.m Satılır	300.00	2490.00	Fərdi yaşayış evi	IV zona	404012005429
46	Şəki rayonu Şəki Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	600 kv.m Satılır	300.00	1320.00	Fərdi yaşayış evi	IV zona	404012004957
47	Şəki rayonu Daşız Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	4,62 ha İcarə	11.09	92.40	Kənd təsərrüfatı (heyvandarlıq)	Örtüş	404012005435
48	Şəki rayonu Aydınbulaq Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	1200 kv.m Satılır	378.60	960.00	Fərdi yaşayış evi	I qrup əkin	404012005141
49	Balakən rayonu Balakən Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev prospekti 9A Tel: (024) 244 26 10	23 aprel 2020-ci il tarixinədək Şəki ərazi şöbəsi	36 kv.m Satılır	10.80	1872.00	Sahibkarlıq	II zona	401012001429
50	Qəbələ rayonu Qəbələ Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3200 kv.m Satılır	1632.00	32384.00	Sahibkarlıq	I zona	406012001263
51	İsmayilli rayonu Cülyan Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	570 kv.m Satılır	57.80	1243.00	Fərdi yaşayış evi	I qrup əkin	407012001604
52	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
53	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
54	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
55	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
56	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
57	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
58	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
59	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
60	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
61	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
62	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
63	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
64	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
65	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixinədək Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521

Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat Torpaq müsabiqə və hərracları aprel ayının 23-də saat 15:00-da keçiriləcəkdir. (Ərizələr 29 mart 2020-ci il - 22 aprel 2020-ci il tarixlərində qəbul edilir)

Sıra №-si	Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (yerli icra hakimiyyəti, bələdiyyə)	Müsabiqə və ya hərrac	Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu	Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı	Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir	Satışda-normativ qiymət, icarədə icarə haqqının aşağı həddi (manatla)	Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə icarə haqqı (manatla)	Hansı məqsəd üçün satılır və ya icarəyə verilir	Uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona	Torpaq üzərində hüquq təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi
66	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
67	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
68	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
69	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
70	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
71	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
72	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
73	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
74	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521
75	İsmayilli rayonu Qubaxəlilli Bələdiyyəsi	Müsabiqə	ƏMDK-nın Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56	23 aprel 2020-ci il tarixində Qəbələ ərazi şöbəsi	3 ha İcarə	11.88	450.00	Kənd təsərrüfatı məhsullarının istehsalı	III qrup əkin	407012001521

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2019-cu il tarixə
VÖEN: 1600100141
"Savalan" ASC
Sahə (fəaliyyət növü) Əmlakın icarəsi
Ünvan: Bakı şəh., Keşlə qəs., 1-ci Öntünə küç. 19
Elektron poçt ünvanı: savalan_asc@inbox.az

Bölmə/Maddə №-si	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü ilə	Əvvəlki dövr üzrə
AKTİVLƏR				
1	Uzunmüddətli aktivlər			
11	Torpaq, tikili və avadanlıqlar		543203	584592
19	Sair uzunmüddətli aktivlər		453864	453864
	CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		997067	1038456
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar		113038	111711
21	Qısamüddətli debitor borcları		398325	397573
22	Pul vəsaitləri və onların ekvivalentləri		25507	775
24	Sair qısamüddətli aktivlər		904295	894192
	CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		1441165	1404251
	CƏMI AKTİVLƏR		2438232	2442707
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
3	Kapital		2416824	2416824
	CƏMI KAPİTAL		2416824	2416824
4	Uzunmüddətli öhdəliklər			
43	Uzunmüddətli kreditor borcları			3248
	CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR			3248
53	Qısamüddətli kreditor borcları		21408	22635
	CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR			21408
	CƏMI ÖHDƏLİKLƏR			25883
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		2438232	2442707

Mənfəət və zərər və digər rəsmi gəlir haqqında hesabat 31.12.2019 - cu il tarixlə

Bölmə/Maddə №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü ilə
1	2	3	4
60	Əsas əməliyyat gəlirləri		263365
70	Satışın maya dəyəri üzrə xərclər		252292
	Ümumi mənfəət (zərər)		11073

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında məlumat

Bölmə/Maddə №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü ilə
	İstifadə edilmiş material ehtiyatları		6551
	İşçi heyəti üzrə xərclər		94485
	Amortizasiya xərcləri		41390
	Digər əməliyyat xərcləri		109866
	Cəmi əməliyyat xərcləri		252292

"Savalan" ASC-nin 01.01.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək olan maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması Azərbaycan Respublikası Auditor Palatasının 28.12.2016-cı il tarixli 074 sayılı icarəyə əsasında fəaliyyət göstərən sərbəst auditor Şərif Miri oğlu Bəşirov tərəfindən 09 yanvar 2020-ci il tarixli 074-02 № li müqavilə əsasında aparılmışdır.

AUDİTOR RƏYİ

Təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə cəmiyyətin maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəhbər: Babanlı F.F.
Mühasib: Gülməmmədova L.K.

Əmlak Məsələləri Dövlət Komitəsi hüquqi və fiziki şəxslərə **AzPOS** sisteminin xidmətlərini təqdim edir



AzPOS - Azərbaycan ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbul edənlərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. **AzPOS** Azərbaycanın müxtəlif bölgələrində quraşdırılmış və fasiləsiz fəaliyyət göstərən 37 stansiya vasitəsilə daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk signallarını qəbul edir. Sistemin əsas üstünlüklərindən biri onun mükəmməl geoməkan istinad sistemində çıxarışın olmasıdır.

AZPOS - Real-Time GNSS Xidmətinin məqsədi: Dəqiqlik - Bütövlük - Fasiləsizlik - Mövcudluq və Etibarlılıq.

- AZPOS-un faydaları:**
- ✓ Mükəmməl geoməkan istinad sistemində çıxış; ✓ Ayrıca baza stansiyası tələb olunmur;
 - ✓ Bir stansiya işləməkdə iş dayanmur; ✓ Avadanlıq xərcləri azalır;
 - ✓ Yüksək məhsuldarlıq; ✓ Ümumi sistemə işləmə imkanı;
 - ✓ Real-time 3D müqəndirmə, santimetr; ✓ Stansiyaların daimi işləməsi 365/24/7.

svoyiyasında RTK və ya metr səviyyəsində DGNSS əməliyyatları:

AZPOS xidmətləri:

- ✓ GNSS Ölçmə Metodları
- ✓ Post Processing (Sonradan Emal)
- ✓ RZK (Real Zaman Kinematikasi)
- ✓ DGNSS (Differensial Qlobal Naviqasiya peyk sistemi)
- ✓ RTK sistemində işləyən zaman bir nöqtənin növbəsinin təyin edilməsi üçün yalnız birqubuledici və Kod istifadə edilir.

AzPOS-un imkanlarından istifadə olunur:

- ✓ nəqliyyatın intellektual idarə edilməsində;
- ✓ kənd təsərrüfatı işlərində;
- ✓ neft sənayesində;
- ✓ müxtəlif ekoloji monitorinq müəssisələrində;
- ✓ faydalı qazıntıların çıxarılması zamanı dağ-mədan sənayesində daimi müəssisələrdə;
- ✓ xətti obyektlərin, bəndlərin və su anbarlarının monitorinqində;
- ✓ seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqində;
- ✓ geoloji kəşfiyyat və digər sahələrdə.

Əlaqə: Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Ünvan: AZ1141, Ş. Mehdiyev küç., 269, Bakı, Azərbaycan
E-mail: azpos37@gmail.com Tel.: (+994 12) 562 82 70;
Mob.: (+994 50) 229 25 38; (+994 50) 759 11 44

ƏMDK yanında Dərinməz Əmlakın Kadastrı və Ünvan Reyestrı Xidməti

Bakı şəhəri üzrə 17 mart 2020-ci il tarixdə keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı

№	Balanssaxlayıcı müəssisənin adı	Avtonəqliyyat vasitələrinin markası	Buraxılış ili	Hərraca çıxarılan ilkin satış qiyməti (manat)	Hərracda yekun satış qiyməti (manat)	Protokol №-si və tarixi
1	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azər Tibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti	VAZ-21043	2005	3500	5200	04/20 13.02.2020
2	"Zabrat Maşınqayırma Zavodu" Açıq Sahmdar Cəmiyyəti	Daewoo Espero	1996	1350	1350	04/20 13.02.2020

ELAN

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında, 31 mart 2020-ci il və 14 aprel 2020-ci il tarixlərinə təyin olunmuş nəqliyyat vasitələrinin hərraca çıxarılması barədə elan qeyri-müəyyən vaxtadək təxirə salınır.
Hərracların keçirilməsi barədə əlavə məlumat verilecəkdir.

ELAN

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında 29 mart 2020-ci il və 02 aprel 2020-ci il tarixlərinə təyin olunmuş Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi barədə elan qeyri-müəyyən vaxtadək təxirə salınır.
Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi barədə əlavə məlumat verilecəkdir.

"Tibb texnikasının təmiri zavodu" ASC-nin səhmdarlarının nəzərinə

04 may 2020-ci il, saat 11:00-da, "Tibb texnikasının təmiri zavodu" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

- İclasın gündəliyində aşağıdakı məsələlər durur:**
1. 2019-cu il maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair İcra orqanının hesabatı;
 2. Ümumi yığıncaq, İcra orqanı və Təftiş komissiyası haqqında Əsasnamənin təsdiqi;
 3. İcra orqanı və təftiş komissiyasının formalaşdırılması;
 4. Digər məsələlər.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 14. ASC-nin inzibati binası
Əlaqə telefonu: 055 210-65-20

Müdiriyyət

Təsisçi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

Qeydiyyat nömrəsi: 389

Tiraj: 3 000

Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərləyeva küç., 25.

Telefon: 489 02 25; e-mail: mulkiyyet@gmail.com

Qəzetdə "AzarTAC" informasiya agentliyinin materiallarından istifadə olunur.
Reklam və elanların mətninə görə redaksiya məsuliyyət daşımır.

Əmlak Məsələləri Dövlət Komitəsi
Dərinməz Əmlakın Kadastrı və Ünvan Reyestrı Xidməti
"Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC
Bələdiyyələr, hüquqi və fiziki şəxslərə ödənişli əsaslarla göstərilən X İ D M Ə T L Ə R

Yerquruluşu və geodeziya xidmətləri:

- ✓ Kəndli (fermer) təsərrüfatlarının ərazilərinin təşkilinə dair yerquruluşu layihələrinin hazırlanması
- ✓ Yeni torpaqların kənd təsərrüfatı dövrünə cəlb edilməsi ilə əlaqədar yerquruluşu işlərinin aparılması
- ✓ Müxtəlif təyinatlı hüddudların müəyyən edilməsinə və dəyişdirilməsinə dair sənədlərin hazırlanması
- ✓ Təsərrüfatların və torpaq parselalarının sərhədlərinin müəyyən təsdiqlənməsi, yerdə mərz nişanlarının bərkidilməsi, torpaq sahələrinin tanıdılması
- ✓ Torpaqların təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı yerquruluşu işləri
- ✓ Korlanmış torpaqların rekultivasiyasına dair işçi layihələrinin hazırlanması
- ✓ Xüsusi təyinatlı geodeziya işlərinin icrası və planlaşdırılması

Kadastr xidmətləri

- ✓ Torpaq uçotu işinin aparılması, dərinməz əmlak obyektlərinin inventarlaşdırılması
- ✓ Torpaqların bənzətlənməsi və iqtisadi qiymətləndirilməsi

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemindən ödənişli əsaslarla rəqəmsal və elektron formada verilən MƏLUMATLAR

- ✓ İnzibati ərazi vahidlərinin rəqəmsal sərhədləri
- ✓ İnzibati ərazi dairələrinin rəqəmsal sərhədləri
- ✓ Bələdiyyələrin rəqəmsal sərhədləri
- ✓ Aqrar və torpaq işləməyə dair xəritə və mətn məlumatları
- ✓ Torpaqların bənzətlənməsi və iqtisadi qiymətləndirilməsi xərçətlərindən çıxarış
- ✓ Yay, qış otlaqları və ehtiyat fondu torpaqlarına dair xəritələrdən çıxarışlar
- ✓ Torpaqların keyfiyyət göstəriciləri haqqında məlumatlar
- ✓ Yerüstü kommunikasiya xətləri və mühafizə zonaları barədə rəqəmsal məlumatlar
- ✓ Zəbt olunmuş torpaqların coğrafi yerləşmələri barədə məlumatlar

Ünvan Reyestrı İnformasiya Sistemindən ödənişli əsaslarla rəqəmsal və elektron formada verilən MƏLUMATLAR

- ✓ Rəqəmsal ünvan xəritəsindən çıxarış
- ✓ Poçt indekslərinin rəqəmsal sərhədləri
- ✓ Kənd təsərrüfatı təyinatlı torpaqların coğrafi yerləşmələri barədə məlumatlar
- ✓ Torpaqların mülkiyyət növü və kateqoriyalarına bölgüsü üzrə xəritədən çıxarış
- ✓ Fermer təsərrüfatının yerquruluşu xəritəsindən çıxarış
- ✓ Ərazinin rəlyef xəritəsindən çıxarış
- ✓ Torpaq parselalarının ünvanı, sahəsi, dəniz səviyyəsinin koordinatları, təyinatı, məqsədli istifadə növü, üzərində tikilinin mövcudluğu barədə məlumatlar
- ✓ Dərinməz əmlakın və onun tərkib hissələrinin ünvanı, növü, sahəsi (ümumi, yaşayış, kərməkçi), mərtəbələrin sayı, otlaqların sayı, kommunal təchizatın vəziyyəti barədə məlumatlar
- ✓ Dərinməz əmlak obyektinin giriş ünvanı
- ✓ Dərinməz əmlak obyektinin girişinin koordinatları

Ünvan: AZ1141, Yasamal rayonu, Səfaət Mehdiyev küçəsi 269
Telefonlar: (012) 497 63 82; (055) 341 73 50; (050) 502 24 04

Əlaqə: 422 96 95 (2020) 341 73 50